

AZƏRBAYCAN RESPUBLİKASI

AUDİTORLAR PALATASI SƏDRİNİN

ƏMRİ

Bakı şəhəri

№ 10

1 avqust 2016-cı il

**“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik
təvsiyələr”in və “Korrupsiyaya qarşı mübarizədə auditin təşkilinə dair Metodik
göstəriş”in təsdiq edilməsi barədə**

Azərbaycan Respublikası Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 3.4-cü “Auditor təşkilatları və sərbəst auditorların korrupsiyaya qarşı mübarizə işinin təşkili üzrə Metodik göstərişlərin hazırlanması” və 3.5-ci “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiqinə dair Metodiki təvsiyələrin hazırlanması” bəndlərinə uyğun olaraq Auditin hüquqi təminatı və standartlaşdırma idarəsi və Palata Şurasının yanında Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə tərəfindən hazırlanmış “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik təvsiyələr”in və “Korrupsiyaya qarşı mübarizədə auditin təşkilinə dair Metodik göstəriş”in təsdiq edilməsi məqsədilə

Ə M R E D İ R Ə M:

1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik təvsiyələr” və “Korrupsiyaya qarşı mübarizədə auditin təşkilinə dair Metodik göstəriş” təsdiq edilsin (“Metodik təvsiyələr” və “Metodik göstəriş” əlavə olunur).

2. Sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, xidməti fəaliyyətlərində “Metodik təvsiyələr”i nəzərə alsınlar və “Metodik göstəriş”in tələblərinə riayət etsinlər.

3. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova tapşırılsın ki, sərbəst auditorların və auditor təşkilatlarının maarifləndirilməsi məqsədilə “Metodik təvsiyələr”ə və “Metodik göstəriş”ə dair mövzuların 2016-cı il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramına daxil edilməsini təmin etsin.

4. “Metodik təvsiyələr”in və “Metodik göstəriş”in mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

5. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.

Palatanın sədri

Vahid Novruzov